

MARKSİN DOSTY.

(Öcerk)

Mon tolısildən kaşydıram. Anam təqimisdir. Sefardan qələnin cantasına qız tıqməq xasiyatını yutmuşdur. Ona ajdırıb qı: okyanusdan kaşydanlı qıtab və qırılı paltarından başka na sevkat ola bilər.

— «Çançagazın sag olsun. O mənə hər sejdür» deñir. İnkilab rəhbərlərindən bir neçəsinin rəsmini qətirmişəm. Anam ehtimal qı onları qızı oldygyny və no üçün rəsmərləri aziz dityldiygyny o kader də jaxş bilmajır. Laqın o, evin cıplak divarlarıny by rəsmərlər sevinə-sevinə ortasındaqdır. Divarları xambrlama və iapışkanlamasından korkarak qulməx qətirmişəm.

Evdə az olyram. O, ana kəlbilə məndən incijir:

— Bəsdir bir saat da cəqil otır və dincəl dunganın agzıny sən duzaltımaçəqsən qı, o karalardan no tərpəşən axb?

Danlaýır, okymak və jazmaga yma ba'zen daralar; qonlyny almak üçün qıtabsı buqur:

— Jaxş dejirəm ana de sohbat elə qərəq nə var na jok?

— Nə bilirəm na sohbat elajım. Mənim sezym sənə na lazat verəcəq. Anam ilə sohbatımızın sony mutbahası wa qəsişməjaçəvrillir. O, agzıny açır oturyr, okymys kəzərlərən çok «aq» elədiqindən, nisanlışaların kojyb başkasına qetdiqindən «zati» sudu duz olna kuzən belə is qərməjəcəqindən siqajəlli dilla dənşir. Bir də qorur qı, mon qıtablya məsgylam.

— Sabadən qılas təqulmajır qı, deñir sezu sənə danışsram axb kylak asmaýırsan hec asma.

O, na kader qohnə dunganı, karanıylarla icində bojmussa də jenə jenilər və jeniliqlərlə maraklaýır, ozunu jeni qələn har sejin mahiyyətini arayır, həkikatini tapmaga cələsib, anlamak istəjir. O, qyrillytyly və dəhsətlər inkilablardır, dəjismələr, inqisaflara lakejd kala bilmajır, heç olmasa təmbəl və instinkтив nümasəbat boşlur. Hər qun, syallar işgər, evdə kəfərdərən mandon cavab istəjir:

— Aj ogyl by höqumət bir belə-pylə həradan ahr? A kadañ alım bir belə da tıqinti olar, bir belə də masnə olar, (traktor) olar, möqtəb ysagı olar. Pah-pah!

By kadar qı ysak okyivir, bynyn aħxýe na olacak, hamı kyllykçey olanda aqib bican qızı olacakbos?

Bak ana-dejirəm, aqib bican o dəmir insanlar, massınlər olacak. Əvvəl sən 2 aj qu'luno deñib bir arşın cecim bir cut corab tokuyrydusa, indi 12 jaşında kuzular 5 dəkikə massınlər hərləndəndə juz corab hazırlı olyr. Biz indi əməqçiləri istismardan kyrtdərəməlyz qılıbı aqır zəhimətdən da kyrtarır, mədəniyyətdir, işətəşən işçisidir. Fabrikalarımyzın çöküntüdə isçilər 7 saat işləşir, kalan vaktlərini tərbiyo, okymaga, etimai-mədəni işlərə sərf edirlər.

Məsimə nənə emründə atir sabıñv qərməsdim? Səqinə kalosyn birini çəkərət o birini deñir. San sonlıqında qınodan el çəqənjirən. Bynilar hamıññ inkilaðıtybzınları, zalımları, mustaxorlar şok etməqimizin mejvəsidir. Əvvəl bir karın jogynyñ cibinə toqulon qefinə sərf olan pylar, işci əməqi indi butun işçi və əməqçilərin, xosbaxtlaşına, saqlamışına, təməsətinə, qədir, bynırlar qərməq, duşumşaq, bilməq lazımdır-

O, ba'zen de Syra höqumətinin çiçəq, kyzılça, həmzə qıbi mərozi aradan qəturduqundan ysaklarlañ cəkalıdəsəp iddia edara matراكayı:

— Qərməsdiq 7 karın doğan iqisini, birini ancak saklaýar, indinin ysakları dasdan bərqdir. Dunən kabılləndən cıksın by qun bogazınna kalstyk takıb dəstolərə koşylyr qı plonerəm...

Anam kəzəbsə: «ysaklarıñ xaxxas toxumy qıbi artmasına» həm sevinir həm təccub edir.

Onyut butun marak və təccubləri manım üçün olverisildir, anamı dañışmaq üçün mənə imqan və vasitə verir. Syallarına mumqun kader oñ dili, ada hərəqətlə cavab verirəm: mon onyut hajat müllimljəm. Bir qun idən kajayıqan kələn oejimləri altındaq, dərin koltyk cibindən bir gazetə parçası çəkərət, gazetədən cərdəgə karikatyraların qəstərərəd, cavab istəjir: bynırlar adamdırıb? Qunu karalar nejə by quna duşmuşular?...

— Bakırsan ana, by kooperativ mudurudur. By onyut qatibidir. Birisi karyń basıv, camaatı içeri byrakmaýar, birisi işa malları koltyklajla evina qəndərər. Qorursan bak by balaca dal kardır. Oisının byrny qorucur. Gəzet omların bijabır edib.

Anam sözünü qasır: «Dunja aləm indi okydy. Gazetçi bildi, dunja bildi. Onlar jəkin rusvaj oldular...» Mon davam edirəm:

Birinin adı Kyrbən o biri da Veliyevdir. O, divardan assılmış, marksın şəqlinə bakarək sorysyr.

— By qısı qimdir? Nə uzu nyrlı qisidir?

— Ana, dejirəm, ilə dəfa «Bütün olğaların ioksylları, birləşin!..» dejen qısı odyr. (Karl Marks). O, biž joksyllarla anlatıb qı, istismarçıları jok etməmis jakşı qun qora bilməriq.

Onlar alditarak bizim kamışlıza içirlər, pambıq ilə başlımyz qasırlar, har seji tığın, jetiron, bacərən fa'lə qandlı işan heç bir sejə ali catmajan daxış o idi. Son qı qezum ilə qerurşən hansı fa'lə tiqdiji beşiq binallarda bir qun işətəşən, hansı qandlı öz emajını ezu jemis?.. O, qısı Karl-Marks biza bynırlar kandırbdı.

Dunjanıa joksylları, onyu uraqları qıbi səvirlər, onyun adıññ hamı hərmətli çəqir...

Anam ona «KARAMAS» deñir. Bən byna dozəram Marksı karsı onda ojanan təvəccoh, rəqbat hələliq bənə bəsdir.

Son zamanlarda, çocyklardan çok, anama dörs veriram. O, jorgyn jerisi, alçak boylu ile janymsa dusub qinoja qeder. Qancoldaslarım murquladıji halda bəni dumsuqlarəq «ona bak! qor na edir, a cijerin jansı!» deyə pərdədə qeyrənən manfi tiplərə nifrat bəslərir. O, qorduju inkilad kəhrəmanlarıňın cırşırıntı və təsirlərinil alyr, hatta ozunda uzyñ zaman jaşadır. Maqtalılar fabrika zavod qənclerinin sənliqlarına aparsırm «Balacaları çok bilmislijina» hejran kaňır, onda çocyklı marakı ojanı, qanclaşmaq istajır. Deməq olar qı bir neçə aji mudətində man amanı dajışdırımsı, ony qerijə qəçən ipler incəlmis, kırılmalar uzradır. O, irəli, ısığa qunaşlı bir qələcəja doqry bakır.

Proletar qənclerinin karşıysında parlajan jeni, sosializm hajati, azadlık alımı onyla kocalmas, ısığıncağızla itirməqdə olan qezlərinin kamışdırır. O, by alımı taqça bakmak jok içino qırımcı istajır. O, jeni dunjanın jeni insanların cərgəsində qorunmaq, galib, eməq qırıqların şurasında dyrnak mərakı ilə kajaňı. Agaran tuğlaları qızılıromoja, uzundəgi kocalık cızılğalarını təsviha etməja çalışır. Sanqı o ozunu möhəq dyrarak: «Myndar - olum qələmə, radd ol! man hara, san hara man jeni bi alama atıbmışam. Mənim həsrətlər, ahlar, agrılar altındə curujən azzırlarım qojarır, onlar üçün ısık, hav, hərəvar var man jaşamış istəjirəm. Mənim olamlarım, gomlularım ahlar kara qunlurını cəkdikdə ancak 14 jaşım var, man inkilabın kyzıjam ony kojnında istədijim kadar jaşamalıjam.....»

Bir qun eva kajıram, Marksın şəqliñin qənarlarına kürməz lenta çəqilmişdir. Anam ony bir işci kadını kadar səvvəmə başlamışdır. Marks adresindən sojalan sozlerə inanır, zatən o by sezlərin hejəl və həkkotini qerur. O, proletarjatın aktiv hərəkat qojaq və jaradışsızlıqını hamdan vəvəl qorun və kijmətləndirən qisiji, bojuq dahijsi lajiki qılım bakmaga çalışantwortırasına qedir. Laqın din bagları anamy qorus və dursuncalarından uzulmamışdır. O, qanlılıq və hajatlılıq çok hissəsinin jaşası, kaiqıstı ilə qecirirənq olli ilə çalışımsı, kolbi ilə qojsıra, qoza qorunmaz allahaların umydına baglanımsıdı. O, e h i t i m l i q i eməq həkkəlin bir hissəsinidə qojsırin jer numajəndələrinə, fəlçələrə, din xadimlərinə vermiş dildə də oş «Səadətli» sezler esitmışdır. O, qejlər, malaqələr, axırat, cənnət həkkündə müftəxər aqəbzəldən alıdıgın dymalıq və karıbsız lasovvurlarla bir müsəjjən şəqil də vero bilmir. Bəzən onyn beynində janan jeni hajat alavaları oz ısığıklarla karanlıq lasovvurları ortur, jok edəcəq halda qorunur...

— Din həkkündə by qısı na dejir bas?

Man by sy'ala birdən cəvab vermirəm. Anam kəl'i cəvabbı manımsamıq üçün hazırlayıjr, tımyarlaýram.

Cünki kəl'i vo elitijatsız cavab by jeni «dost» ilə Marksın arasında bir «səriniqliq» omalo qoñra bilər.

«Dindən bir xejir aparan bir joksysı tanrıjsısanı?» deyə anama sıyal verirəm və dindən fajdalananları sajır höjat, dillər ilə iti iti uituturam. O, by mulahizələr ilə şəriqlər. Indi man «başlağram:

— Tirjəq esidibsanı?
— Eşitmisəm.
— Necə sejdir?
— Adamı kyrıdyr, kaxa dəndərir, oldur!

— Hə.. Aj sak ol! bak Marks dejir qı, «din camaaşın tirjəqidir». Olim dino dytylsa tirjəqə dytyylan qibi sejdir. Onyn kazandısgı mollaların cibində olacak, cok işlağib az jejacəq və kyp kuryıjacakdır. Anam Marksın uzuna bakır, ony na cur «by basda oldygyny» və martabası cətäbgəvə duşunur. Mən onyn dañıncı sada sezler jagdýrlyram.

— Həla bir alim dejir qı, *dini olanın aglö, aglö olanın dini jokdryr*. Lenin joldas dejir qı, din byrzıyazıjanın əlinde amaqçıları ozmaq üçün bir járakdar. Onlar o jaragı mollaların, manbərlərin simasında itiləjib sizin bojnuyuzın qoquna köyjər. Ölənə kədər bojny ejri, zəlil, aciz kalır sust qozlularını mazarlara, körən topraklarla oradan siza aclarak cənnət karşıyalarına tiqirdinlər...

Anam by sezlerə dərin təassufla dinlağır ony çohrəsində dajışılıq, qozlarda siqajət işarəsi var. O, alındıqı corab millərini jəra kójark kalkır.

— Ej, a bala no bilim biz bədbəxt olmisyk. Siz okyiyag qunaşırı!

**

Anam qeçən il ilq oryçlyk idi qı, qozlарını toxalajarak obaşdınlığa dyrmadı, ısığınbaglamadı, dının və ona bənzər sejlerin torqını kibdi, daşınrı atdı.

O, oz arzysı üzrə tokucy kadınlara karşı - dəfə fabrikən qırıltısyı ondaqı jeni hajat və kuryılys ahənginə olan marakı oksajır, kollektiv səsializm eməqi prinsiplərini köbəl dcjil tətbiq etməqdədir.

Fabrika karşıyadan qırəndə adıñs kırımsız doskada qororsınız. Ona koca desəniz aseyə qalır.

Dogrydan da sənajən qedəndən kijafasını dajışmış illərlə işlağib bismis kadiyaların çatı fırıldanır. O, istehsalat planı və firka tapşırıklärına istəq və uraqlı janaşır, mubarizələr ona Lenin şirkəti stralalarına aparsı. By ony an bojuq azrysı və ən juqsoq golobasıdır. Anam uzunu tamamilə qunaşsa doqry cəvirmisdir. Ocmisin karantınlı toqquṭularına karşılıhəl, bir oşor olmisydər. Anam ıjebənəklər və sehbatlar arasında Marksdan danışmadan qeçmiş. Marks'a olan ixlasını barqıtmaq üçün okuya bilməsə də ony qumus jazılı cüllidli qitablaryıñ həmisə nəzərdə saklar. Toz basmagə kojmaz, aziz dytar. Biza qələn savadlı joldaşları xahis edərəq okydyb naticasını sorysyb və bəzərlərin simasında əzber saklavıb. Ony işciler arasında «Marksı dost» deyə çağırıqlar.